

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlər var



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakının əməkdaşlığımızın inkişafına mühüm töhfə verdiyini qeyd etdi. Prezident İlham Əliyev bu səfər çərçivəsində Özbəkistan dövlətinin başçısı ilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələrdə də əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını vurğuladı.

Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən Prezident İlham Əliyev epidemioloji vəziyyət imkan verən kimi qardaş Özbəkistana səfər edəcəyini bildirdi.

Prezident İlham Əliyev bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı

növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yeni müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi.

Ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğuladı.

Səfir Bahrom Aşrafxanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Keçən ilin oktyabrında Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş sammitində Özbəkistan Prezidentinin iştirakının və bu çərçivədə dövlət başçılarının səviyyəsində görüşlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm tökan verdiyini qeyd etdi.

Səfir, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğur qazandığını və digər ölkələr üçün örnək olduğunu vurğulayaraq, Özbəkistanın Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələndiyini, "ASAN xidmət" nümunəsində ölkəsində Dövlət Xidmətləri üzrə Agentliyin yaradıldığını bildirdi.

Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu qeyd edən səfir Özbəkistanın

Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və Azərbaycanın bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdaş olduğunu dedi. Eyni zamanda, səfir kənd təsərrüfatı, xüsusilə də fin-dıqçılıq və narçılıq sahələrinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə etdi.

Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkən verəcəyinə əminliyini bildirdi. Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Bahrom Aşrafxanov Özbəkistanın Ermənistan-Azərbaycan münasibətlərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi birmonalı dəstəyinə görə Özbəkistana təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Özbəkistanın Prezidentinə çatdırmağı xahiş etdi.

Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının ilk iclası keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirib və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün tapşırıq verib. Prezident İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinginin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Avqustun 12-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinginin

Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 14-də AİH MŞ-nin sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümovun, Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cəbbərovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Videomüşavirədə Azərbaycan

Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.

İqtisadiyyat naziri Mikayıl Cəbbərov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib. Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görülməli tədbirlərlə bağlı tapşırıqlar verib.

Yeni taksilər sərnışindəşımə xidmətini yüksək səviyyəyə qaldırmağa imkan verəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən "LEVC TX" modeli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verib. Nazir bildirib ki, yeni taksilərlə

də həm sürücülər, həm də sərnışinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. "LEVC TX" modeli yeni taksinin bir sıra üstünlükləri var. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektrikle işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cəryanla təmin oluna bilər. Smart konfigurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektrikle çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir. Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnışinlər üçün təhlükəsizdir.

Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Hazırda paytaxtda "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London "TX4" modelləri 5 nəfərlikdir. Yeni taksilərin Bakıya gətirilməsi paytaxtda sərnışindəşımının bu növü üzrə xidməti daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Ölkədə qaz hasilatı və ixracı artıb



Cari ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 20,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4 milyon ton az olub.

Energetika Nazirliyindən bildirilib ki, respublika üzrə hasil edilmiş neftin 14 milyon tonu "Azəri-Çıraq-Günəşli"-nin

(AÇG), 2,2 milyon tonu (kondensat) "Şahdəniz"-in payına düşüb. SOCAR üzrə hasilat isə 4,3 milyon ton təşkil edib. Yeddi ayda 16,9 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, 2019-cu ilin yanvar-iyul aylarına nisbətən, təxminən, 1,4 milyon ton, yəni 7,6 faiz azdır. Neft-kondensatın 16,2 milyon tonu konsorsium, 0,7 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib. 2020-ci

ilin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən 10 faizdən çox, yəni 2 milyard kubmetr artımla 22,3 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 7 milyard kubmetri AÇG-dən, 11 milyard kubmetri isə "Şahdəniz"-dən əldə olunub. SOCAR üzrə bu dövrdə 4,3 milyard kubmetr qaz hasil edilib.

Bu dövrdə xaricə qaz satışı 7,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24 faiz çox, yəni 6,3 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,4 milyard kubmetr olub.

Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 milyard kubmetr qaz nəql olunub.

Ölkədə neft emalı isə 2020-ci ilin 7 ayında 3,5 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 144 min ton az olub.

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 462 milyon tondan çox neft daşınıb

Cari ilin ilk yarısında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 15 milyon ton (113 milyon bareldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 145 tankərə yüklənib.

"BP Azerbaijan" şirkətindən verilən məlumata görə, altı ayda BTC üzrə əməliyyat xərclərinə təxminən 48 milyon dollar, əsaslı xərclərə isə təqribən 14 milyon dollar sərf olunub.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ikinci rübünün sonunadək BTC ilə ümumilikdə 462 milyon tondan çox (təxminən 3,47 milyard barel) xam neft nəql olunub və Ceyhan limanında 4526 tankərə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmələri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.



Aksizli məhsullar bazarında yeni imkanlar və perspektivlər

Azərbaycan iqtisadiyyatı son illər yeni çağırışlar üzrə formalaşıb. Kölgə iqtisadiyyatının qarşısının alınması, şəffaflaşma və ağarma müxtəlif sektorlar üzrə inkişafı təmin edib. Bu istiqamətdə görülən işlər spirtli içkilər və tütün bazarına da təsir edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, spirtli içkilər bazarı uzun müddət ikili mühasibatlıq, gəlirlərin gizlədilməsi və uçotdan yayınma hallarının ən geniş yayıldığı sahə olub. 2018-ci ildən etibarən sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinin şəffaflaşdırılmasına yönələn çağırışlar, maarifləndirmə, nəzarət tədbirlərinin gücləndirilməsi və bazarın tənzimlənməsi üçün sivil alətlərin tətbiqi burada əsaslı dəyişikliklər yaradıb. Hazırda bu bazar iqtisadi çağırışların təmin olunmasına adekvat cavab verən sahəyə çevrilib və kölgədən işığa doğru əsaslı sürətdə dəyişir.

Dövlət Vergi Xidməti tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. Vergidödəyicilərinin istehsal etdiyi məhsulların həcmi üzrə də bu artımı aydın şəkildə



görmək mümkündür. 2020-ci ilin altı ayı üzrə təhlillər onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün məhsullarının istehsalı 48,5 faiz, pivə istehsalı 4,2 faiz artıb. Müvafiq olaraq qeyd edilən məhsullar üzrə digər vergilərlə yanaşı, aksiz vergisi üzrə də dəyişikliklər artıb.

Pandemiya dövründə ictimai-iaşə obyektlərinin bağlı olmasına baxmayaraq, istehsal edilmiş pivənin həcmi ötən dövrlə müqayisədə 1,004 min litr çox olub. Azərbaycanda yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Tütün və spirtli içki istehsalı üzrə bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər var. İstehsalın artması idxal məhsullarına tələbatı azaldıb.

Azərbaycan iqtisadiyyatının

rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafı əsas iqtisadi prioritetlərdəndir. Azərbaycanda yerli istehsalçı şirkətlər tərəfindən ötən ildən pivə istehsalatı üçün xammalın lokallaşdırılmasına məqsədlənən pivə arpasının becərilməsi üzrə pilot layihəyə start verilib.

Ötən il Şəmkir rayonunda, 8,4 hektar ərazidə payızlıq arpa növlərinin seleksiyaında dünya üzrə məşhur şirkətlərdən birinin tadarük etdiyi pivə arpasının 4 növünün sınaq ekini həyata keçirilib. Test ekininin əsas məqsədi yerli şərtlərdə sınaqların keçirilməsi yolu ilə bu növlərin potensial məhsuldarlığı, pivə istehsalı məqsədləri üçün yararlılığı baxımından keyfiyyət göstəricilərinin uyğunluğunun təyin olunmasından ibarətdir.

Daha 3 KOB İnkişaf Mərkəzi sahibkarların xidmətinə veriləcək



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarların bilik və innovasiyalara çıxışının genişləndirilməsidir.

KOBİA-dan bildirilib ki, bu məqsədlə yaxın günlərdə Bakı və Sumqayıt şəhərlərində,

Yevlax rayonunda KOBİA-nın strukturuna daxil olan 3 yeni KOB İnkişaf Mərkəzi fəaliyyətə başlayacaq. Hazırda mərkəzlərin fəaliyyətinin təşkili istiqamətində müvafiq tədbirlər görülür. KOB inkişaf mərkəzlərində Bakı şəhəri, eləcə də Abşeron və Aran iqtisadi rayonları üzrə biznesə başlamaq

istəyənlərə, mikro və kiçik sahibkarlıq subyektlərinə biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, təcrübə proqramlarında iştirak, məlumatlandırma və maarifləndirmə tədbirləri, biznes ideyaların mövcud maliyyə resurslarına yönləndirilməsi istiqamətlərində ödənişsiz dəstək və xidmətlər göstəriləcək.

Qeyd edək ki, ilk KOB İnkişaf Mərkəzi Xaçmaz şəhərində yaradılıb.

2020-ci ilin fevral ayından fəaliyyət göstərən Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən 120-dən çox KOB subyekti yararlanıb. Mərkəzin əlaqələndirməsi ilə indiyədək 4 sahibkarın biznes ideyası maliyyələşdirilib, 4 yeni KOB subyektinin və 5 MMC-nin yaradılmasına dəstək göstərilib.

Metallurgiya sənayesində 2,1 dəfə artım olub



Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-iyul aylarında 379,1 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin müddət ərzində metallurgiya sənayesində 2,1 dəfə artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 0,5 faiz azalma müşahidə olunub.

Yanvar-iyul aylarında sahə üzrə 19 min 120,1 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

Şəkər tozu ixracı azalıb

Bu ilin yanvar-iyul aylarında ölkədən 22,8 min ton şəkər tozu ixrac olunub. AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən şəkər to-

zunun dəyəri 9,3 milyon ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni dövründə 16,5 milyon dollarlıq 38 min ton şəkər tozu ixrac edilib.



Yeddi ayda 426,7 milyon manatlıq tikinti materialı istehsal edilib

Cari ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 426,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 19,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5 faiz artıb, sementin istehsalı 2,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 faiz, tikinti əhənginin istehsalı 37,6 faiz, emal edilmiş marmar, travertin, alebastr və onlardan hazırlanan məmulatların istehsalı 38,6 faiz, asfaltın istehsalı 44,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 56,7 faiz azalıb.



20-26 avqust 2020-ci il

BTQ dəmir yolu xətti ilə propilen daşıyan konteyner qatarı Mersinə çatıb



Türkmənistanda istehsal olunan propilenin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb. “ADY Konteyner”dən bildi-

rilib ki, propilenin yükləndiyi 40 konteynerdən ibarət blok qatarın “Türkmənbaşı-Mersin” marşrutu üzrə operatoru Azərbaycanın “ADY Kontey-

ner”, “Gürcüstanın GR Logistics” və Türkiyənin “Pasifik Eurasia Lojistik” şirkətləridir. 40 və 45 futluq konteynerlər Türkmənbaşı limanından Bakıya operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” olan “Balkan” fider gəmisi ilə çatdırılıb. Konteynerlər Ələt Limanında aşırıldıqdan sonra, platformalara yüklənərək Türkiyəyə yola salınıb.

Bu Türkmənistan propilenini Türkiyəyə daşıyan üçüncü konteyner blok qatarıdır. Digər blok qatarlar da hər biri 40 və 45 futluq olmaqla 40 konteynerdən ibarət olub.

IFC Azərbaycan Mərkəzi Bankı ilə yeni müqavilə imzalayıb



Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə müqavilə imzalayıb.

Məlumatla görə, bu müqavilə üzrə fəaliyyət Azərbaycanın maliyyə sektorunda innovasiyaların artması və rəqabətin genişlənməsinə kömək etmək məqsədilə IFC tərəfindən həyata keçirilən davamlı səylərin tərkib hissəsidir. Fəaliyyətə rəqəmsal maliyyə xidmətləri üçün infrastrukturun yaradılması daxil olacaq və bu da öz növbəsində mənfəətiliyyənin art-

ması və özəl müəssisələrin böyüməsinə dəstək verilməsinə, o cümlədən bazarın investisiya üçün açılmasına səbəb olacaq. Bu fəaliyyət, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır. IFC AMB ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyəcək. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyəcək və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradacaq.

“Elektron və rəqəmsal maliyyə xidmətləri müasir maliyyə sisteminin vacib elementləridir və pandemiya dövründə daha mühüm əhəmiyyət kəsb edir. Bizim birgə səylərimiz bu xidmətlərin inkişafını, fiziki və hüquqi şəxslərin həmin xidmətləri daha tez, yerlərini tərk etmədən əldə etmələrini dəstəkləyəcəkdir və həmçinin Azərbaycan bank sisteminin müasirləşməsinə və daha çox investisiyalar üçün açılmasına kömək edəcəkdir” – IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri cənab Yan Van Bil-sen söyləyib.

Fəaliyyət bank xidmətlərinə çıxışı olmayan, xüsusilə də ölkədə bank filiallarının olmadığı ucqar yerlərdə yaşayan şəxslərin faydalanması məqsədilə həyata keçiriləcək. Eyni zamanda, rəqəmsal maliyyə xidmətləri barədə məlumatlılığın artırılması və ölkədə maliyyə savadlılığının yüksəlməsinə dəstək verilməsi başlıca hədəflərdən olacaq. Bu fəaliyyət, koronavirus pandemiyası dövründə mənfəətli çağırışlara qarşı Azərbaycan bank sisteminin daha müqavimətli olmasını dəstəkləmək istiqamətində IFC-nin səylərinin tərkib hissəsidir.

Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib



Bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb. Dəyişikliyə əsasən, emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edil-

mədikdə bankomat, POS-terminal və digər ödəniş terminaları vasitəsilə 100 (yüz) manat və ondan yuxarı məbləğdə həyata keçirilən məbləgsiz əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq


edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq. İndiyə qədər bu məbləğ 50 manat idi. Qeyd edək ki, bu dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlərin davamı olaraq ödəniş kartları ilə əməliyyatlarda təmæssiz ödənişlərin daha da genişləndirilməsi məqsədilə edilib. Qərar 13 avqust 2020-ci il tarixindən qüvvəyə minib.

DGK elektron xidmətlərinin sayını artıracaq

Dövlət Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq və startap fəaliyyətinin dəstəklənməsi üçün mühüm addımlar atacaq.

Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun sözlərinə görə gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi məqsədilə kompleks işlər aparılır, yeni layihələr və təbiiqlər hazırlanır. Əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaş-məmur təmasının tamamilə aradan qaldırılmasıdır ki, bu da gömrük sisteminə resurslardan səmərəli şəkildə istifadə edilməsinə, iş adamlarının vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq.

T.Xəlilov qeyd edib ki, hazırda Komitənin mütəxəssisləri tərəfindən DGK-nun təqdim etdiyi bütün elektron xidmətlərin vahid elektron resurslarının cəmləndiyi “e.customs.gov.az” elektron portalının yaradılması istiqamətində iş aparılır. Belə ki, DGK tərəfindən iki fərqli elektron portal - elektron hökumət portalı “e-gov.az” və



DGK-nun “c2b.customs.gov.az” portalları üzərindən, ümumilikdə 18 xidmət təqdim edilir. Bunlardan 13-ü elektron hökumət portalı “e-gov.az”, 5-i isə DGK-nun c2b.customs.gov.az elektron portalı vasitəsilə təqdim olunur.

“e.customs.gov.az” portalı fəaliyyətə başladıqdan sonra istifadəçilərin rahatlığını təmin etmək məqsədilə bütün xidmətləri vahid məkandan əldə etmək mümkün olacaq. Üstəlik, elektron xidmətlərin sayının 33-ə çatdırılması planlaşdırılır. Yeni portal fiziki şəxslər, xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları, banklar, daşıyıcı şirkətlər üçün elektron xidmətləri əhatə edir.

Portal, həmçinin ölkə başçısının innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində qarşıya qoyduğu məqsədlər istiqamətində atılan mühüm addımdır. Belə ki, yeni portal startapçılara dəstək məqsədilə elektron həllər toplusunu da özündə ehtiva edəcək. Burada startap lahiyələrin dəstəklənməsi üçün “Açıq məlumatlar” bölməsi nəzərdə tutulub və təqdim olunan açıq məlumatlar, “API”lər vasitəsilə startapçılar və ya müəssisələr DGK-nun elektron xidmətlərini birbaşa öz elektron resurslarına inteqrasiya etmək imkanını əldə edəcəklər. Portal, həmçinin “ASAN Login” - vahid giriş sisteminə də inteqrasiya edilib.

Əmanətlərin 46 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyun ayı ərzində 45,1 milyon manat artaraq 7 milyard 706,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 54 faizi xarici, 46 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz, xarici valyutada əmanətlər isə 15,7 faiz azalıb. İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətəndə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,94 (1,88) manata, 100 rus rubluna 2,38 (2,45) manata bərabər olub.



Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı

“Sosial təminat növləri üzrə ödəniş kartlarının müddəti hələ davam edir”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin mü-

diri Rəşad Mehdili deyib. “Yəni, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti bu il 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ünvanlı dövlət sosial yardımı kartları-

nın müddəti isə 31 oktyabr tarixinə qədər uzadılıb.

Ondan sonrakı cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - o bildirib.

Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı açə bilər

Fərdi müştərilər indi banka gəlmədən özlərinə məsafədən hesab açə bilərlər. Fiziki şəxslər üçün bu imkan ölkəmizdə ilk dəfə məhz Azərbaycan Beynəlxalq Bankı yaradıb. Hesabın açılması prosesi https://openaccount.ibar.az sahifəsi üzərindən həyata keçirilir. Məsafədən hesabın açılması üçün fiziki şəxslər ilk növbədə “ASAN İmza”ya sahib olmalıdırlar. Müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Sonra özü videoqörüş vaxtı müəyyənləşdirir. Bank hesabının açılma-

sına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlanırdıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır. Yeni açılmış hesab dərhal bankın mobil tətbiqində görünür və müştəri filiala gətmədən mobil telefonu vasitəsilə bu hesab üzərindən bank əməliyyatları aparmaq imkanına malik olur. Bankda hesabın olması müasir dövrdə əksəriyyət üçün bir zərurətdir. Hüquqi şəxslər, sahibkarlıq subyektləri ilə yanaşı, fiziki şəxslər də özlərinə hesab açıdaraq müxtəlif bank əməliyyatlarını

hesablar üzərindən nağdsız qaydada apara bilərlər. Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Bu, Azərbaycan Beynəlxalq Bankının pərakəndə bankçılıq sektorunda tətbiq etdiyi daha bir innovativ ilkdir. Artıq hesab açmaqdan ötrü bankın xidmət ofislərinə gəlməyə ehtiyac yoxdur. Bunu hər kəs onlayn kanalları vasitəsilə çox rahat bir şəkildə həyata keçirə bilər. Məsafədən hesab açmaq fiziki şəxs müştərilərinin işini asanlaşdıracaq, onlar üçün yeni və faydalı təcrübələr yaradacaq”.

AMEA-nın təsisçiləri: Mirzə İbrahimov (1911-1993)

Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab mahalının yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. M.İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur.

1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərə yollanmış, "Giqantlar ölkəsində" adlı очерklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində təhsil aldığından sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə – "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933).

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda Mirzə İbrahimov akademiyanın ilk seçilən



15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə Xalq Komissarları Sovetinin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

1941-ci ildə sovet ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. Azərbaycan mövzusunda yazdığı "Qorxulu səs", "Sənət aşıqları", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "Cənub hekayələri" silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat" hekayələri, "Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı" povesti, "Gələcək gün" (1948), "Böyük daçaq" (1957), "Pərvanə" ro-

manları ilə yanaşı, "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyesləri, "Kəndçi qızı" (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyat və mübarizəsindən bəhs edən "Közəran ocaqlar" (1967) pyesi ilə Azərbaycan bədii nəsrini və dramaturgiyasını zənginləşdirmişdir. V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A.N.Ostrovskinin "Quduz pullar", "Müdrək olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A.Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir. M.İbrahimov Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. O, Sov. İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq

elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954).

M.İbrahimovun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri olmuşdur.

Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fəsilələrlə), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərbaycan SSR Maarif naziri (1942-1946), Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989) olmuşdur.

Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ümumi sərmayənin 59,7 faizi özəl sektor tərəfindən qoyulub



Cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 milyon manat və ya əvvəlki ilin müvafiq döv-

rü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi sərmayənin 5104,7 milyon manatı və ya 67,3 faizi məh-

sul istehsalı sahələrinin, 1745,9 milyon manatı (23 faizi) xidmət sahələrinin, 737,7 milyon manatı (9,7 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 40,3 faizi dövlət, 59,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 61,8 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4533 milyon manat, büdcə vəsaitləri 1666,7 milyon manat, bank kreditləri 466,3 milyon manat, əhalinin şəxsi vəsaitləri 440,8 milyon manat, digər vəsaitlər 319,9 milyon manat, büdcədən kənar dövlət fondlarının vəsaitləri 161,6 milyon manat təşkil edib.

Azərbaycan Gürcüstanın neft bitumu ixracatçıları sırasında birinci yerdədir

Gürcüstan cari ilin yanvar-iyul ayları ərzində neft bitumu idxalını 31,1 faiz azaldıb. Bu barədə Gürcüstan Neft Məhsulları İxalatçıları Birliyi məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Gürcüstan ümumilikdə 57,2 min ton neft bitumu idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,7

min ton və ya 31,1 faiz azdır. Gürcüstanın idxal etdiyi neft bitumunun 59,3 faizi və ya 33,9 min tonu Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin neft bitumu ixracatçıları sırasında birinci yerdədir. İkinci yerdə 11,2 min tonla (19,6 faiz) İraq, üçüncü yerdə 7,6 min tonla (13,3

faiz) İran, dördüncü yerdə isə 3,2 min tonla (5,6 faiz) Rusiya dayanır.



Yaponiyanın məşhur "Bic Camera Inc." şirkəti alıcılara Azərbaycan şərablarını təqdim edir



Azərbaycanın Yaponiyadakı səfəri Gürsel İsmayılzadə bu ölkədə nəhəng marketlər şəbəkəsinə malik olan "Bic Camera Inc" şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüş zamanı G.İsmayılzadə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər, iqtisadi sahədə görülən işlər və islahatlar haqqında geniş məlumat verib. Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edən səfir, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcud olduğunu da bildirib. Qeyd edib ki, kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman

və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin artırılması hər iki tərəf üçün faydalı ola bilər.

Qonağa Azərbaycanda şərabçılıq mədəniyyəti, ölkəmizin istehsal etdiyi şərablar və digər spirtli və alkoqolsuz içkilər haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, cari il iyulun 23-dən başlayaraq "Bic Camera Inc" şirkətinin əksər mağazalarında Azərbaycanın İsmayılı rayonunda istehsal edilən şərabların satışına başlanılıb.

Səfir Azərbaycan şərablarının Yaponiyada satışına yaradılan şəraitə görə şirkətin rəhbərliyinə təşəkkürünü bildirib.

"Bic Camera Inc" şirkətinin prezidenti Hiroyuki Miyacima Azərbaycana səfəri çərçivəsində ölkəmizdə istehsal olunan şərablarla şəxsən tanış olduğunu vurğulayıb. Məhz bu səfərdən sonra Azərbaycan şərablarının Yaponiya bazarına çıxarılması barədə razılığın əldə edildiyini deyib. Bildirib ki, gələcəkdə Azərbaycan istehsalı olan şərabların Yaponiya bazarında həcmi artırmaq niyyətindədir.

G.İsmayılzadə Azərbaycan istehsalı olan digər məsulların "Bic Camera Inc" şirkətinin mağazalarında satılması üçün yüksək potensialın olduğunu bildirib.

Xarici müəssisələr əsas kapitala 2895,8 milyon manat vəsait yönəldiblər



Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 milyon manat vəsait yönəldilib.

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53,7 faizi sənaye sahəsinə sərf edilib

Cari ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53,7 faizi sənaye, 21,4 faizi isə tikinti sahəsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin müddət ərzində ümumi vəsaitin 12 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, hər birində 1,3 faiz olmaqla informasiya və rabitə, təhsil, 0,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin

göstərilməsi, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,3 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf olunub.



20-26 avqust 2020-ci il

Хроника пандемии: экономика США рухнула почти на 33 процента (до 1 августа 2020 г.)

С начала пандемии коронавирусом SARS-CoV-2 заразились более 17,1 млн человек в мире. Свыше 668 тысяч скончались. Выздоровели более 10,6 млн пациентов. Мир продолжает борьбу с коронавирусом SARS-CoV-2. С начала пандемии инфекция выявлена более чем у 17,1 млн жителей планеты. От последствий заражения и вызываемого вирусом легочного заболевания COVID-19 скончались свыше 668 тысяч человек, выздоровели более 10,6 млн пациентов. Такие данные приводит международная группа волонтеров Worldometer. DW следит за событиями 30 июля.

XXX

Во Франции число подтвержденных случаев инфицирования коронавирусом за истекшие сутки увеличилось на 1377. Общее количество зараженных в этой стране составляет 186 573. В палатах интенсивной терапии в настоящее время находится 381 пациент с тяжелой формой COVID-19. Жертвами инфекции в последние сутки стали 16 человек, общее число официально зарегистрированных летальных исходов с начала пандемии - 30 254.

XXX

В Испании за истекшие сутки отмечено 1229 случаев заражения коронавирусом. Это - самый высокий показатель с момента ослабления 21 июня по всей стране карантинных ограничений. Всего с начала пандемии в этой стране зарегистрировано 285 430 инфицированных.

XXX


В Амстердаме и Роттердаме обязательными стали маски В связи с ростом числа новых заражений коронавирусом Амстердам и Роттердам первыми из городов Нидерландов вводят обязательное ношение защитных масок в общественных местах, в первую очередь на оживленных площадях и улицах, а также в магазинах. Новые правила вступают в силу с 5 августа и распространяются на всех лиц старше 13 лет.

XXX

В Берлине всего за три недели зафиксировано несколько десятков тысяч случаев нарушения правила, приписывающего пассажирам носить защитные маски в общественном транспорте. Правило было введено 27 апреля, контроль за его выполнением начался с 7 июля. За это время зафиксировано примерно 80 случаев, когда люди, ехавшие в транспорте без масок, оскорбляли сотрудников транспортных служб безопасности, осуществляющих контроль, или угрожали им. Выписано около 200 штрафов по 50 евро.

XXX

Мировой суд Нижегородского района Нижнего Новгорода оштрафовал на 65 000 рублей главного редактора местного интернет-издания "KozaPress" Ирину Славину за недостоверную информацию о коронавирусе. Как сообщил в своем телеграм-канале глава правозащитной группы "Агора" Павел Чиков, полиция считает, что 24 марта на сайте издания Славина "распространила заведомо недостоверную информацию о том, что один из руководителей Академии самбо в городе Кстово Нижегородской области контактировал с десятками людей, в том числе с посетителями Академии, являясь заболевшим коронавирусом". При этом, по данным правоохранителей, "пациент



находился по месту жительства с соблюдением мер режима самоизоляции, на рабочем месте и других общественных местах он не появлялся".

XXX

Власти Берлина в борьбе с распространением коронавирусной инфекции намерены обязать носить защитные маски в школах как минимум в течение недели после завершения каникул. Требование будет распространяться на учеников, учителей и других работников школ. Новый учебный год в немецкой столице начнется 10 августа.

XXX

Президент США Дональд Трамп предложил из-за пандемии коронавируса перенести намеченные на ноябрь 2020 года президентские выборы. "Отложим выборы до тех пор, пока люди не смогут нормально и безопасно проголосовать?" - написал американский лидер в своем Twitter.

XXX

Аргентинские ученые исследуют новое средство для борьбы с коронавирусом. Как сообщает немецкая медиакомпания NTV, организм лошади, зараженной коронавирусом, дает сильный иммунный ответ, что приводит к выделению большого количества антител. В одной из клиник Аргентины начат эксперимент по лечению пациентов с COVID-19 препаратом из сыворотки крови таких лошадей.

XXX

Из-за пандемии коронавируса экономика США во втором квартале 2020 года пережила небывалый до сих пор обвал. ВВП ведущей экономической державы мира с апреля по июнь сократился на 32,9 процента по сравнению с сопоставимым периодом 2019 года. Это следует из предварительных данных министерства экономики США, обнародованных в среду в Вашингтоне.

XXX

Известный американский инфекционист и иммунолог Энтони Фаучи в интервью компании MSNBC призвал жителей тех американских штатов, где нарастает число новых случаев коронавирусной инфекции, жестко придерживаться пяти основных принципов для сдерживания заболевания: носить маски, избегать скоплений людей, соблюдать дистанцию около 1,8 метра, мыть руки и держать подальше от баров, там, где их не закрыли.

XXX

Трем женщинам из австралийского Брисбена грозит многолетний тюремный срок за то, что они вновь занесли коронавирус в штат Квинсленд и предполагаемую подделку документов. Молодые женщины - в возрасте от 19 до 21 года - съездили в Мельбурн, которые в

последнее время превратился в очаг распространения вируса в Австралии, заразились там, а возвращаясь домой, представили ложные данные, чтобы избежать обязательного карантина. Три недели назад власти страны объявили локдаун в Мельбурне, ряд австралийских штатов ввели строгие ограничения на поездки в этот город. Нарушителям грозит до пяти лет лишения свободы.

XXX

Во втором квартале этого года зафиксировано беспрецедентное падение экономики Германии на фоне пандемии. ВВП страны с апреля по июль сократился на 10,1 процента в сравнении с предыдущим кварталом, сообщает Федеральное

миллиарда евро. В первой половине 2019 года компания получила прибыль в размере 9,6 миллиарда евро. За прошедшие шесть месяцев VW произвел 3,9 миллиона автомобилей, на 27 процентов меньше, чем в аналогичный период прошлого года. Оборот концерна в первой половине текущего года сократился на 23 процента и составил 96,1 миллиарда евро.

XXX

В Украине вновь растет количество заражений коронавирусом. По состоянию на утро четверга зафиксировано 1197 новых случаев, 23 человека скончались, свидетельствуют данные, опубликованные на сайте Системы мониторинга распространения эпидемии коронавируса Совета нацбезопасности и обороны. Днем ранее сообщалось о 1022 новых случая заболевших Covid-19, 27 июля - о 807 инфицированных. Количество инфицированных с начала пандемии составляет 68 794 человека. От COVID-19 в стране умерло 1673 человека.

XXX

На фоне спада промышленности из-за пандемии "зеленая энергетика" в Германии установила очередной рекорд. По итогам первого полугодия доля возобновляемой энергетики в общем потреблении электричества в стране составила 50,2 процента.

XXX

Социальная сеть Instagram удалила пост звездной американской

в Бразилии, власти страны открыли многие аэропорты для прилета иностранцев - пока на 30 дней. Согласно распоряжению правительства, туристы, желающие пробыть в Бразилии до 90 дней, должны иметь медицинскую страховку, действительную в стране и покрывающую время пребывания. Ранее в тот же день стало известно, что в Бразилии зафиксировано самое большое с начала пандемии число заразившихся SARS-CoV-2 за одни сутки - 69 074. Общее число инфицированных - 2,552 млн, 90 134 пациента скончались.

XXX

Новые случаи заражения SARS-CoV-2 за прошедшие сутки были зафиксированы во всех федеральных землях Германии. Наибольшее их число выявлено в федеральной земле Северный Рейн - Вестфалия (225). На втором месте по суточному приросту находится Бавария: 112 новых заражений. В Берлине диагноз коронавируса за прошедшие 24 часа подтвердился у 79 пациентов. Наименее существенный прирост новых заражений был отмечен в земле Саарланд (4 случая), а также в Гамбурге (5) и Тюрингии (5). С начала пандемии коронавирус был выявлен у 208 811 человек в Германии. Жертвами COVID-19 стали за это время 9212 жителей страны.

XXX

В Палате представителей Конгресса



певицы Мадонны о предполагаемом лекарстве от коронавируса. Видео, которое распространила поп-звезда, содержало "ложные утверждения о методах лечения и профилактики COVID-19", заявила представитель Facebook, которому принадлежит Instagram. В удаленном видеоролике врач из Техаса утверждала, что средство от малярии гидроксихлорохин лечит и коронавирусы. Поп-звезда сопровождала это видео записью, что месяцами это средство скрывают от общественности, чтобы "богатые становились богаче, а больные и бедные - больше болели". Аналогичное видео ранее выкладывал в Twitter президент США Дональд Трамп, и оно тоже было удалено соцсетью. Напомним, Всемирная организация здравоохранения (ВОЗ) в начале июля сообщила, что противомаларийный препарат гидроксихлорохин "лишь незначительным образом либо вообще не снижает смертность госпитализированных пациентов с пневмонией COVID-19". В связи с этим его испытания были прекращены.

XXX

Бразилия открыла аэропорты для прилета иностранцев Несмотря на растущее число инфицированных коронавирусом

США введено обязательное ношение защитных масок, объявила председатель палаты Нэнси Пелоси. Во время выступлений, однако, конгрессмены могут их снимать, оговаривает агентство Reuters. В США число летальных исходов у пациентов с подтвержденным диагнозом COVID-19 превысило 150 000 случаев. По данным Университета Джонса Хопкинса за вечер 29 июля, общее число жертв пандемии в Соединенных Штатах составляет сейчас 150 090 человек. В абсолютных величинах это самый высокий показатель в мире. На втором местопонемунаходитсяБразилияс90000 скончавшихся пациентов. В то же время, если количество смертей рассматривать в отношении к численности населения страны, то в таких странах, как Бельгия, Великобритания, Испания, Италия и Швеция, этот показатель выше, чем в США. Так, по расчетам Университета Джонса Хопкинса, в Бельгии от COVID-19 умерли 86 человек на 100 000 населения, в Испании и Италии - около 60, а в Швеции 56. В США, население которых составляет 330 млн человек, этот показатель составляет 45 пациентов на 100 000 населения. Для сравнения: в Германии жертвами COVID-19 стали 11 человек на 100 000 населения.

Rəqəmsal iqtisadiyyat: anlayış və inkişaf istiqamətləri

(əvvəli ötən saylarımızda)

Rəqəmsal istehsalın və idarəetmənin bu xüsusiyyətlərinin və xarakteristikalarının məcmusu “rəqəmsal iqtisadiyyat” termininin müstəqil tətbiqini və dayanıqlığını müəyyən edir.

“Rəqəmsal iqtisadiyyat” anlayışının və onun səmərəlilik mənbələrinin müəyyən edilməsinə yanaşmaların nəzəri əsaslandırılması üçün, fikrimizcə, aşağıdakı nəzəriyyələr və konsepsiyalar əsas ola bilər:

- *iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Samuelson tərəfindən ifadə edilmiş iqtisadiyyatın üç əsas vəzifəsi haqqında müddə;*

- *Valter Oykenin iqtisadi qayda nəzəriyyəsi;*

- *McKinsey Oloba İnstitutu tərəfindən təşkil edilən sahələrin arxetiplər modeli;*

- *nəzəri planda, həmçinin “rəqəmsal iqtisadiyyat” anlayışının mahiyyətinə ikili yanaşma maraq doğurur. Bu yanaşma R.M.Meşeryakov tərəfindən işlənilib hazırlanmışdır;*

- *klassik yanaşma – bu zaman “rəqəmsal iqtisadiyyat” elektron mallar və xidmətlər (teletəbət, distant təhsil, müdiokontentin satışı və s.) sahəsində rəqəmsal texnologiyalara əsaslanan iqtisadiyyat kimi nəzərdən keçirilir;*

- *geniş yanaşma - əmtə və xidmətlər zənciri daxil olmaqla, rəqəmsal texnologiyalardan (logistika, Internet şəbəkələri, ağıllı fabrik, beşinci nəsil rabitə şəbəkələri və s.) istifadə etməklə iqtisadi istehsal.*

Rəqəmsal seqment avtomatlaşdırılmış idarəetmə və istehsal sistemlərinin təkmilləşdirilməsi məqsədilə məlumatların real miqyası zamanında və onların emalının intellektual səviyyəsinin artmasında bu məlumatların mübadiləsinə əsaslanan sürətli iqtisadi inkişafın yeni paradigmasını müəyyən edir.

“Rəqəmsal iqtisadiyyat” termini çətinləşdirir. O, rəqəmsal texnologiyalarda fokuslaşır və üçüncü sənaye inqilabından dördüncü sənaye inqilabına keçdi, yəni XX əsrin sonunda oxşar elektron və mexaniki qurğuların rəqəmsal qurğularla əvəz edilməsini əks etdirir. “Rəqəmsal iqtisadiyyat” termininin çoxsaylı izahı mövcuddur. Belə ki, P.Buxt və R.

Hiksin fundamental əsərində bu terminin 20-dən artıq tərfi işlədilmişdir və onların sərhədlərinin qeyri-dürüst müəyyənliliyi qeyd olunmuşdur. Məlumdur ki, “rəqəmsal iqtisadiyyat” anlayışını N.Neqroponte 1995-ci ildə yeni informasiya mədəniyyətinin metoforu kimi dövrüyyəyə gətirmiş və onun üzvi hissəsi rəqəmsal formada kontent (musiqi, filmlər, şəkillər, oyunlar və s.) olmuşdur və əvvəllər “kompüterləşmə” kimi müəyyən edilmişdir. Sonradan o, böyük dərəcədə iqtisadiyyatda tətbiq edilməyə başladı.

Dünya Bankının tərifinə görə, “rəqəmsal iqtisadiyyat” dedikdə, İKT-nin istifadə edilməsinə əsaslanan iqtisadi, sosial və mədəni münasibətlər sistemi başa düşülür. Lakin bu tərif kifayət qədər tam deyil, o, “tikişsiz” informasiya sistemlərinin yaradılmasında başlıca rolu nəzərə almayıb, çünki bu zaman rəqəmsal signal məhsulunun istehsalı və satışının bütün səviyyələrindən keçir.

F.Brodelin iqtisadiyyatda istehsal üsulları kortejinin mövcudluğu nəzəriyyəsinə əsas götürərək, fikrimizcə, “rəqəmsal iqtisadiyyat” haqqında yox, onun rəqəmsal seqmenti haqqında danışmaq düzgün olar.

İqtisadiyyatın rəqəmsal seqmentinin köklü fərqi odur ki, “bilik tutumu” nəticəsində rəqəmsal texnologiyalar insan kapitalının keyfiyyətindən asılı olur.

İqtisadiyyatın elektron seqmentinin daha da formalaşmasını ağıllı idarəetməyə - keyfiyyətə yeni mərhələyə keçid kimi xarakterizə etmək olar. Bu zaman rəqəmsal texnologiyalar ticarət, nəqliyyat və müvəqqəti xərcləri azaldan, yeni sahibkarlıq mədəniyyətini və aktiv bioloji növ olan rəqəmsal ekosistemləri formalaşdırıran, alıcı ilə fərdi sifarişçinin avtomatın personalaşmasını, istehsal və daşımalar zəncirinin optimallaşmasını həyata keçirməyə imkan verən əmək qoruyucu kimi nəzərdən keçirilməlidir.

Nəzərə almaq vacibdir ki, rəqəmsallaşmanı şərtləndirən proseslər yeni texnologiyaların təsiri altında, dəyişən sosisumun tələblərinə və



iqtisadiyyatın real sektorunun tələbatlarına uyğun formalaşan informasiya mühitinin tərkib hissəsi olan “rəqəmsal iqtisadiyyat” anlayışının əmələ gəlməsindən xeyli əvvəl və tədricən yaranmışdır. “Rəqəmsal iqtisadiyyat” a rəğmən, rəqəm dedikdə, hər bir iqtisadi agentə (məhsul göndərənə, istehlakçıya, vasitəçiyə və s.) çatdırılan rəqəmi ötürən və ya impulsu idarə edən signal başa düşülür. Bu zaman müəssisə və bütövlükdə ölkə iqtisadiyyatı çərçivəsində istehsal və logistik proseslərin avtomatik idarə edilməsi üzrə keyfiyyətə yeni imkanlar yaranır. Maksimum səmərəlilik səviyyəsinə o halda nail olunur ki, bütün transaksional insanların iştirakı olmadan zəncir (hərəkətli, yaxud birbaşa texnologiyalar) üzrə avtomatik həyata keçirilir. Hərtərəfli, yaxud birbaşa rəqəmsal texnologiyalara aiddir:

- *böyük məlumatlar (Big Data);*

- *süni intellekt (AI) və neyrotexnologiyalar;*

- *bölgü reyestri sistemləri (blochain);*

- *kvant texnologiyaları;*

- *sənaye interneti (İoT);*

- *robototexnikanın və sensorikanın komponentləri;*

- *simsiz rabitə texnologiyaları (5G standartı şəbəkələrinin tətbiqi);*

- *kütləvi tətbiq üçün daha əlçatan olan virtual və tamamlanmış reallıqların texnologiyaları.*

“Rəqəmsal ekosistem” anlayışı “rəqəmsal iqtisadiyyat”ın anlayış

aparatu iyerarxiyasında növbəti mərhələdir. Rəqəmsal texnologiyaların biznes effektləri istehlak tələbinin, rəqabətin və daşıma zəncirinin dəyişməsi vasitəsinə təzahür edir. Daha kompleks yanaşma özündə şirkətin başlıca istehlak təklifinin – redizaynın (saytın xarici görünüşünün, yaxud tərtibatının) təkmilləşdirilməsini ehtiva edir. Buna görə də iqtisadi planda rəqəmsallaşmanın mahiyyəti rəqəmsal platformanın ətrafında ekosistemlərin qurulması məqsədi ilə tərəfdaşlığın yaradılmasına keçiddən ibarətdir. Rəqəmsal ekosistem haqqında təsəvvür öz növbəsində aşağıdakı müddəalara əsaslanır:

- *xarici aləmlə qarşılıqlı əlaqədə ona oxşar bəzi obyekt modeli kimi rəqəmsal informasiyanın toplanması və təkrar istifadə edilməsi məqsədi ilə konkret fiziki məmulatın və ya prosesin virtual prototiplərinin yaradılması;*

- *VMİ tanınmış logistik idarəetmə konsepsiyası çərçivəsində əvvəllər realizə olunmuş müştəriyə meyilli yanaşmanın daha da inkişaf etdirilməsi kimi qarşılıqlı fəaliyyət zəncirləri ilə avtomatik idarə edilməsi. Bunun mahiyyəti ondan ibarətdir ki, parakəndə satış anbarında bu və ya digər əmtənin ehtiyatlar səviyyəsini onun göndərəni idarə edir;*

- *həyat tsiklinin bütün mərhələlərində hər bir məhsul partiyasını izləməyə imkan verən, müvafiq alətlərin kömə-*

yi ilə reallaşan məhsulun həyat tsiklinin kompleks idarə edilməsi konsepsiyası, rəqəmsal ekosistemlərin fəaliyyət göstərməsi məhsul-xidmət prinsipi üzrə avtosorsinqin (servis modelinin) inkişafını şərtləndirir.

“Rəqəmsal transformasiya” “rəqəmsal iqtisadiyyat” anlayışının başlıca tərkib hissələrindən biri kimi təkcə rəqəmsal texnologiyaların tətbiqini yox, həm də biznes proseslərin və idarəetmə institutlarının dəyişməsinə tələb edir.

“Rəqəmsal transformasiya” və “rəqəmsal texnologiya” anlayışları tam olaraq Skolkovo biznes məktəbində inkişaf edən bazaların tədqiqi institutlarının iş mərkəzlərinə işlənilmişdir. Burada qeyd edilmişdir ki, “rəqəmsal transformasiya”nın uğurla realizə olunması biznes proseslərinin “tikişsiz” istiqamətində və İKT vasitəsilə informasiyanın emalı əsasında planlaşmadan hərtərəfli və ya birbaşa rəqəmsal signal əsasında avtomatik idarəetmə konsepsiyası prinsipi əsasında dəyişikliklər yolu ilə baş verir.

Bununla belə, əgər ənənəvi informasiya texnologiyaları xeyli dərəcədə mərkəzləşdirilmiş idarəetmə əsasında olan, formal, nəzarət olunan ayrı-ayrı vəzifələrin həllinə və müəssisənin vəziyyətinin təhlilinə yönəldilmişdirsə, informasiya texnologiyalarının tətbiqi böyük dərəcədə istifadəsinin vəzifələrinin həllinə istiqamətlənmişdir. Bu da əsasən qeyri-formal xarakter daşıyır və müştərilərin maraqlarına və rahatlığına yönəldilmişdir.

Beləliklə, rəqəmsal texnologiyaların və rəqəmsal ekosistemlərin formalaşmasının təsiri altında biznes modellərin transformasiyası iqtisadiyyatın daim artan mürəkkəbliyi, nəticə olaraq, əmtə və xidmətlərin istehsalının bütün hallarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi üzrə informasiya fəaliyyətinin artması və istehlakçıların fərdi sorğularının daha çox nəzərə alınması ilə şərtlənir.

(davamı var)

F.M.Qarayev,
BDU-nun dosenti,


Rusiyada sahibkarlıq gəlirləri son 20 ilin ən aşağı səviyyəsinə enib

Rusiyanın Dövlət Federal Statistika Xidmətinin məlumatına görə, vətəndaşlarının pul gəlirlərinin ümumi strukturunda sahibkarlıqdan əldə olunan gəlirlərin xüsusi çəkisi bu ilin ikinci rübündə 3,5 faizə qədər azalıb ki, bu da 2000-ci ildən bəri ən aşağı rüblük göstəricidir.

Qeyd edək ki, sahibkarlıq gəlirinə fərdi sahibkarların

muzdlu əməyə görə aldığı haqq, mənzillərin və digər əmlak növlərinin icarə haqqı, müəllif haqqı, direktor bonusları və s. daxildir.

Ümumilikdə, aprel-iyun ayları üzrə pandemiyanın yaratdığı böhranın ən böyük zərbsinə məruz qalan birdəfəlik real gəlirlər illik ifadədə 8 faiz azalıb ki, bu da 1999-cu ildən bəri rekord göstəricidir.



Norveçin Neft Fondunun pandemiya itkiləri açıqlandı

Norveç Hökumət Təqaüd Fondu (Neft Fondu) bu ilin birinci yarısında koronavirus pandemiyası nəticəsində 188 milyard Norveç kronu, yəni 18 milyard avroya yaxın (3,4 faiz) maliyyə itkilərinə məruz qalıb.

Fondun sərmayə kapitalının itkiləri 6,8 faiz, o cümlədən qeydiyyatsız daşınmaz əmlaka yatırımlar 1,6 faiz, qeydiyyatlı mədaxil sərmayə həcmi 5,1 faizdir.

“Bu dövrdə kapital bazarı böyük dalğalanmalar keçirib. İlin əvvəli nikbin keçsə də, koronavirus dünya boyu yayılmağa başlayanda kapital bazarlarındakı işlər sürətlə dönməyə başladı. Bununla belə birinci rübdə maliyyə bazarlarındakı kəskin tənəzzül irimiqyaslı pul və maliyyə tədbirləri sayəsində bir qədər məhdudlaşdırıldı”, – “Norges Bank Investment” (Norveç Sərmayə Bankı) rəhbərinin müavini Trond Grande bildirib.

Dünya boyu görülmə iqtisadi tədbirlər ilə bir sıra ölkələrdəki mərhələli yumşalmalar



sərmayədarlar arasında nikbinliyə səbəb olub.

“Hətta ikinci rübdə bazarlardakı dirçəlmə baş versə belə, biz hələ də xeyli qeyri-müəyənlik görürük”, – T.Grande söyləyib.

Qeyd edək ki, ümumi vəsaiti 1 trilyon ABŞ dolları olan Təqaüd Fondundan hökumət

koronavirus epidemiyasının fəsadlarını aradan qaldırmaq üçün 419,6 milyard kron, yəni 38 milyard avro vəsait sərf etməyi nəzərdə tutur.

Bu vəsait oktyabr ayında tərtib olunmuş məxarici 174,4 milyard kron (17,7 milyard avro) üstələyir.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakışiyev, Amil Məhərrəmov, Rüşət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:
Lamiyə NƏBİYƏVA

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, «Azərbaycan» MMC nəşriyyatı mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500